



BİNƏQƏDİ

Prezident
İlham
Əliyev
Sumqayıt
şəhərində
olmuşdur

№08 (52) | 28 fevral 2014

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

Regionların inkişafına xidmət edən yeni Dövlət Proqramı təsdiq edildi

Azərbaycan Prezidenti İlham Əliyev «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında» fərman imzalayıb.

Fərmana əsasən, ölkədə növbəti illərdə iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədi ilə «Azərbaycan Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» təsdiq edilib.

Fərmanda Nazirlər Kabinetinə aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görmək; İqtisadiyyat və Sənaye Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə hər il üçün Dövlət İnvestisiya Proqramı tərtib edilərkən Dövlət Proqramında illər üzrə nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək; İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə Dövlət Proqramının maliyyələşdirilməsinə investisiyaların cəlb edilməsi məqsədi ilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin müvafiq qurumları və iş adamları ilə danışıqlar aparmaq; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Fərmana əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, onun icrasının gedişi barədə

ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşlarının artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verir.

Dövlət proqramlarının icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi 5,3 faizə endirilib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.

ISESCO-nun baş direktoru ilə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə ISESCO arasında əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunmuş, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

nin başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə davam etdirilmişdir. Azərbaycan ilə Bolqarıstan arasında siyasi sahədə əlaqələrin razılıq doğurduğunu vurğulayan dövlətimizin başçısı iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial olduğunu demişdir. Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin Azərbaycanı ötən səfəri zamanı energetika sahəsində əməkdaşlığa dair mühüm sənədlərin imzalandığına toxunan Prezident İlham Əliyev Azərbaycanın və Bolqarıstanın tərəfdaş ölkələr kimi nöhəng regional infrastruktur

Xocalı faciəsi soyqırımı siyasətinin ən qanlı səhifəsidir

Prezident İlham Əliyev faciə qurbanlarının xatirəsini anma mərasimində iştirak etmişdir

İyirmi iki il əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətmişlər.

Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşmışdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anım mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı abidənin önünə əkilmiş qaymaş, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirmişdir.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas olubilməmiş Xocalı sakinləri iştirak etmişlər.

Hər il bu müdhiş faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və digər dost xalqların nümayəndələri tərəfindən ürək ağrısı ilə qeyd olunur.

Bu günlərdə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap edilir, televiziya və radio kanallarında verilişlər yayımlanır.

Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri var. Fondun vitse-



prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən "Xocalıya ədalət!" kampaniyası uğurla davam edir. Kampaniyanın məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanıdılmasıdır.

Görülən işlərin nəticəsidir ki, yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzünü ifşa olunur. Artıq dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul etməyə başlayır. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında,

qətnamələrində əksini tapır. Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya və Honduras parlamentləri, eləcə də ABŞ-in Massaçusets, Texas, Nyu-Cersi, Men, Nyu-Meksiko, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Qərbi Virjiniya, Konnektikut, Florida, Missisipi ştatlarının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanımışlar.

Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 sayılı qətnaməsi ilə qəbul edilən və 1961-ci ildən qüvvədə olan Konvensiyada soyqırımı

cinayətinin hüquqi əsası təsvir edilmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit edilən soyqırımı cinayətinə aid bütün əməllər təbiiq olunmuşdur. Bu işğalçı ölkənin terrorçuluq siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki beynəlxalq hüquq normalarına, BMT və ATƏT-in prinsiplərinə görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir. Ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında 4 qətnamə qəbul etsə də, işğalçı Ermənistan bunları hələ ki, yerinə yetirmir.

Xocalı soyqırımını törətməklə erməni millətçiləri Azərbaycan xalqını qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqlarının işğal faktı ilə barışmağa məcbur etmək kimi məkrli məqsədlər güdmüşdür. Amma hiyləgər və amansız düşmənin niyyətləri baş tutmadı, xalqımız öz dövlətinin suverenliyinin müdafiəsində yüksək qəhrəmanlıq nümunəsi göstərdi.

Azərbaycan xalqı qəti əmindir ki, hazırda Cənubi Qafqazın iqtisadi güc mərkəzinə çevrilmiş, dünyada mövqeyini daha da möhkəmləndirmiş, hərbi qüdrətini təmin etmiş dövlətimiz düşmənlər tapdığı altında olan torpaqlarını istənilən yolla azad edəcək, şəhidlərimizin qanı yerdə, günahkarlar isə cəzasız qalmayacaqdır.

Siyasi və iqtisadi əlaqələr dinamik inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskini qəbul etmişdir.

Görüşdə ölkələrimiz arasında iktisadi və çoxtərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunmuş, tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən energetika sektorunda genişləndirilməsinin önemi vurğulanmış, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Sonra görüş P.Oreşarski-

layihəsinin reallaşdırılması istiqamətində birgə fəaliyyətə başlamasından məmnunluğunu ifadə etmişdir. Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində birgə layihənin önəmini qeyd edən dövlətimizin başçısı bunun energetika, investisiya qoyuluşu, biznes, birgə istehsal sahələrinin yaradılması, turizm, kənd təsərrüfatı və digər sahələrdə genişləndirilməsi üçün də yaxşı imkan yaratdığını vurğulamışdır. Bolqarıstan şirkətlərinin ölkəmizdə həyata keçirilən layihələrdə iştirak

etməyə dəvət edən Prezident İlham Əliyev Azərbaycanın da Bolqarıstanda tərəfdaş və investor kimi fəaliyyət göstərməkdə maraqlı olduğunu demişdir. Dövlətimizin başçısı



etməyə dəvət edən Prezident İlham Əliyev Azərbaycanın da Bolqarıstanda tərəfdaş və

investor kimi fəaliyyət göstərməkdə maraqlı olduğunu demişdir. Dövlətimizin başçısı

iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində siyasi münasibətlərin əhəmiyyətini vurğulamışdır.

Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin ölkəmizə səfəri zamanı əməkdaşlığımızın müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələr aparılacağına ümidvar olduğunu bildirmişdir.

Yüksək qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən Bolqarıstanın Baş na-

ziri Plamen Oreşarski səfəri zamanı Azərbaycan xalqının bolqar xalqına olan dostluq münasibətinin bir daha şahidi olduğundan məmnunluğunu bildirmişdir. Baş nazir Bolqarıstan ilə Azərbaycan arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulamışdır. Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın uğurlu inkişaf etdiyini bildirən Bolqarıstanın Baş naziri sürətlə inkişaf edən Azərbaycanda nəqliyyat, kimya, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırmışdır.

AKTUAL

3



Milli qəhrəmanların xatirəsi əbədiləşdirildi

CƏMIYYƏT

4



Binəqədi rayon ictimaiyyəti faciə qurbanlarını yad edib

TAMAŞA

5



Unutsaq, unudularıq...

ANIM

6



Son nəfəsinə qədər mərdliklə vuruşan ölməz komandir

Prezident İlham Əliyev Sumqayıt şəhərində olmuşdur

Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfər etmişdir. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuşdur.

Həmin gün Prezident İlham Əliyev Sumqayıtda "Azərsun Sənaye Parkı"nın nəzdində yaradılan Azərbaycan kağız və karton istehsalat kombinatının açılışında iştirak etmişdir.

Azərbaycanda həyata keçirilən genişmiqyaslı iqtisadi siyasətin əsas nailiyyətlərindən biri də ölkədə sənayenin müxtəlif istiqamətlərinin müəyyən olunması və inkişaf etdirilməsidir. Bu baxımdan son dövrlərdə neftdən əldən edilən gəlirlərin yeni istehsal müəssisələrinin yaradılmasına yönəldilməsi təsadüfi deyildir. Artıq bu istiqamətdə çox mühüm və ardıcıl layihələr həyata keçirilir. Dövlətimizin başçısının müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq müasir istehsal sahələrinin yaradılması və istifadəyə verilməsi respublika iqtisadiyyatının gücləndirilməsinə xidmət edir. Bu da ölkədə rəqabətə davamlı və keyfiyyətli məhsullar istehsal etməyə geniş imkanlar açır.

Sumqayıtda "Azərsun Sənaye Parkı"nın nəzdində Azərbaycan kağız və karton istehsalat kombinatının yaradılması sənayenin bu sahəsinin inkişafını daha da sürətləndirəcəkdir. Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü il ölkədə "Sənaye ili" elan edilmişdir. Belə müəssisələrin məhz bu il istifadəyə verilməsi isə "Sənaye ili"nin uğurlu olacağını daha bir göstəricisidir.

Prezident İlham Əliyev kombinatı işə salmışdır.

Müəssisədə istehsal prosesi tam avtomatlaşdırılmışdır. Böyük həcmdə investisiya tələb edən bu kombinat Qafqazda yeganə olaraq Azərbaycanda qurulmuşdur. İstehsal korpusu, müxtəlif bölmələr və hazır məhsul anbarından

ibarət olan müəssisə aparıcı ölkələrin tanınmış şirkətlərinin müasir avadanlığı ilə təchiz edilmişdir. Burada qurulan avadanlıq hesabına yüksək keyfiyyətli və rəqabətə davamlı məhsul əldə etmək mümkündür. Ümumilikdə, kombinatda istehsal prosesi dünya standartları və təcrübəsi əsasında həyata keçirilir. Kombinatin illik emal gücü 50 min tondur. Bu layihənin Sumqayıt ərazisində həyata keçirilməsi şəhərin sosial-iqtisadi inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Kombinatta 150 nəfər işlə təmin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt səfəri çərçivəsində "Azərsun Sənaye Parkı"nın nəzdində yaradılan Sumqayıt yağ fabrikinin açılışında da iştirak etmişdir.

Dövlət başçısı tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmiz sürətlə tərəqqi edir. Son illərdə iqtisadiyyatın qeyri-neft sektorunun davamlı inkişafına nail olunmuşdur. Buna imkan yaradan əsas amillərdən biri özəl sektorun inkişafının diqqət mərkəzində saxlanılmasıdır. Təsədüfi deyildir ki, dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. Bütün bunlar bünyədə maliyyə və iqtisadi böhranın davam etdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etməsinə geniş imkanlar açmışdır.

Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Bu sahəyə yönəldilən investisiyalar keyfiyyətli yerli məhsullar istehsalının genişləndirilməsinə hərtərəfli təkan verir. "Azərsun Sənaye Parkı"nın nəzdində Sumqayıt yağ fab-



rikinin yaradılması da məhz rəqabətə davamlı və müasir standartlara cavab verən qida sənayesinin inkişafına mühüm töhfə hesab oluna bilər. Belə layihələrin reallaşması ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar dövlətimizin başçısının verdiyi tapşırıqların icrasının uğurlu və davamlı xarakter daşıdığını nümayiş etdirir.

Dövlətimizin başçısı müəssisəni işə salmışdır. Prezident İlham Əliyev fabrikinin fəaliyyəti və istehsal prosesi barədə məlumat verilmişdir.

Müasir texnologiyalarla təchiz edilən fabrik dövlət əyrirdi güzəştli kredit və "Azərsun Holding" MMC-nin vəsaiti hesabına inşa olunmuşdur. Xam yağ qəbulu, rafinləşdirmə bölmələri, marqarın paketləmə, duru yağ qablaşdırma, şokolad istehsalı, əridilmiş yağın qablaşdırılması və metal qablaşdırma sahələrindən ibarət müəssisədə müxtəlif istehsal xətləri quraşdırılmışdır. İstehsal sahələri böyük təcrübəyə malik şirkətlərin müasir avadanlığı ilə təchiz edilmişdir.

Fabrikdə xam yağın kənar maddələrdən təmizlənməsi üçün rafinləşdirmə bölməsi yaradılmışdır. Saflaşdırılma üsulları əsas prosesin getdiyi

mexanizmə uyğun olaraq fiziki-kimyəvi üsullarla aparılır. Fabrikdə illik 270 min ton yağ məmulatı, o cümlədən qarğıdalı, günəbaxan, marqarın yağları və əridilmiş yağlar, şokolad yağları və mayonezlər istehsal olunacaqdır. Müasir texnologiyaların və avadanlığın hesabına burada istehsal edilən məhsullar ekoloji cəhətdən təmiz olmaqla yanaşı, rəqabətə davamlılıq ilə seçilir. Məhsulların Gürcüstan, İraq, Tacikistan, Qazaxıstan, Türkmənistan və digər ölkələrə ixrac edilməsi də nəzərdə tutulmuşdur. Fabrikdə 250 yeni iş yeri yaradılmışdır. Gələcəkdə iş yerlərinin sayının 700-ə çatdırılması nəzərdə tutulur.

Bu müəssisənin işə düşməsi bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yerli xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye komplekslərinin yaradılması, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində kompleks tədbirlər uğurla davam etdirilir.

Müəssisə ilə tanışlıqdan sonra kollektivlə görüşən dövlətimizin başçısı demişdir:

"Sumqayıt şəhəri Azərbaycan sənaye mərkəzidir. Bakıdan sonra Cənubi Qafqazda ikinci böyük sənaye

şəhəridir. Əslində Sumqayıt sənaye şəhəri kimi yaradılmışdır. Hazırda Sumqayıt müasir sənaye şəhərinə çevrilir. Burada onlarla zavod, fabriki fəaliyyət göstərir. Sumqayıt Texnologiyalar Parkı neçə ildir ki, fəaliyyət göstərir. Texnologiyalar Parkında 13 zavod fəaliyyət göstərir, 5 zavod tikilir. Keçən il Sumqayıtda Kimya Sənaye Parkının təməli qoyulmuşdur. 200 hektara yaxın ərazidə yaxın illərdə böyük bir sənaye şəhəri yaradılacaqdır. O zavodların fəaliyyəti genişləndəcəkdir. Bir sözlə, Sumqayıt müasir sənaye şəhəri kimi bu gün ölkəmizin sənaye potensialının inkişafında mühüm rol oynayır. Demək olar ki, işsizlik aradan qaldırılmışdır. Sumqayıtda sosial infrastrukturun yaranması diqqət göstərilir. İnfrastruktur layihələri icra edilir, şəhər abadlaşır, yeni xiyabınlar salınır, binalar bərpa edilir. Sumqayıt parklar şəhərinə çevrilir. Əlbəttə ki, sənayenin inkişafı sosial sahənin inkişafı ilə də birbaşa bağlı olmalıdır.

Ətraf mühitin qorunmasına böyük diqqət göstərilir. Bu gün Sumqayıtda fəaliyyətə başlayan bütün sənaye müəssisələri ən yüksək ekoloji standartlara cavab verməlidir. Qarşıya bu məqsəd qoyulub,

nəinki Sumqayıtda, bütün Azərbaycanda fəaliyyət göstərən zavodlarda ekoloji standartlar ən yüksək səviyyədə olmalıdır. Çünki vaxtilə Sumqayıtın ekoloji vəziyyəti ilə bağlı problemlər olmuşdur. Bu problemlər demək olar ki, aradan qaldırılmışdır. Bir sözlə, bu gün "Sənaye ili"ndə əlamətdar bir gündür. Bu zavodların fəaliyyətinə dəstək olan bütün vətəndaşlara öz minnətdarlığımı bildirmək istəyirəm. Burada əlbəttə ki, investorlar əsas rol oynamışlar, böyük investisiyalar qoyulmuşdur. Hər iki zavoda 90 milyon manat investisiya qoyulmuşdur. Bu, investorların Azərbaycan iqtisadiyyatına verdikləri dəstəkdir, Azərbaycanın uğurlu gələcəyinə onların inamının təzahürüdür. Çünki ölkəmiz sürətlə inkişaf edir, bütün məsələlər uğurla həll edilir. Biz çalışmalıyıq ki, daxili və xarici investorları Azərbaycana daha da çox cəlb edək. Burada biznes mühiti də yaxşıdır. Gəlirlir sahələr yaradılır. Yəni, həm sahibkarlar, həm burada işləyənlər, həm də dövlət bundan fayda götürür və götürməlidir. Bax, bu müştərək fayda əsasında Azərbaycan iqtisadiyyatı inkişaf edir."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Sumqayıt səfəri çərçivəsində mis emalı zavodunun açılışında da iştirak etmişdir.

İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq, ölkəmizdə qeyri-neft sektorunun əsas sahələrindən olan sənayenin inkişafına xüsusi diqqət yetirilir. Sumqayıtda istifadəyə verilən mis emalı zavodu da bu istiqamətdə görülən kompleks işlərin tərkib hissəsidir.

Təsədüfi deyil ki, son 10 ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsullarının istehsalı 2,7 dəfə artmışdır. Diqqət çəkən ən vacib amillərdən biri də bu dövrdə ölkə sənayesinə 40 milyard manatdan çox investisiyanın yatırılmasıdır. Hazırkı mərhələdə isə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Bundan əlavə, mövcud təbii və iqtisadi ehtiyatların təsərrüfat dövrünə əsasən cəlb edilməsi, ənanəvi sənaye sahələri ilə yanaşı, yeni istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması da diqqətdən kənar qalmır. Bu sırada Sumqayıt mis emalı zavodu da əhəmiyyəti ilə fərqlənir.

Prezident İlham Əliyev zavodu işə salmış, mis emalı sahəsi ilə tanış olmuşdur.

Sonra Prezident İlham Əliyev Sumqayıtda Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında görülən irimiqyaslı abadlıq və yenidənqurma işlərinin gedişi ilə tanış olmuş, 20 Yanvar və Xocalı faciələrinə həsr olunan abidələrin layihəsinə baxmışdır.

→ Heydər Əliyev Fondu

"Sözlər" sərgisi ilə tanışlıq

Fevralın 20-də Müasir İncəsənət Muzeyində tanınmış Azərbaycan rəssamı Rəşad Ələkbərovun "Sözlər" adlı fərdi sərgisi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak edib.



məlumat verib, sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Sonra sərgiyə baxış keçirilib. Rəssamın 5 əsərinin nümayiş olunduğu sərgi martın 20-dək davam edəcək.

Təhsilə göstərilən qayğı işıqlı gələcəyə təminatdır

Fevralın 24-də Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramının təqdimatı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Mehriban Əliyeva son illər Azərbaycanda iqtisadi yüksəlişin bütün sahələrdə özünü büruzə verdiyini, təhsilin inkişafına göstərilən diqqətin və bu sahədə ayrılan vəsaitin artdığını bildirdi. Son 10 ildə ölkədə 2700 məktəbin inşa olunduğunu və ya əsaslı təmir edildiyini söyləyən birinci xanımın sözlərinə görə, bununla da ölkədə 1 milyondan çox şagirdin təhsil alma şəraiti yaxşılaşdırılıb.

Mehriban Əliyeva 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniiləşən Azərbaycana yeni məktəb" layihəsinin uğurlu icra olduğunu xatırladı, hazırda böyük infrastruktur layihələrinin icrasına cəlb olunmuş Azərbaycan şirkətlərinin və sahibkarlıq subyektlərinin

sosial məsuliyyətinin artması olduğunu, işgüzar dairələrin bu layihələrdə iştirakının vacibliyini qeyd edib.

Üçüncü regional inkişaf proqramı çərçivəsində təmirə ehtiyacı olan bütün məktəblərin yenidən qurulacağını və ölkədə bir dəfə də olsun təmirsiz məktəbin qalmayacağını deyən Mehriban Əliyeva Fondun "Uşaq evləri və internat məktəblərinə dəstək" layihəsindən də danışdı, bu çərçivədə 32 internatın və uşaq evinin yenidən qurulduğunu bildirdi. Birinci xanım bu layihənin icrası zamanı Heydər Əliyev Fondunun özəl sektor ilə gözlənilən işbirliyi yaratdığını diqqətə çatdırdı: "Ölkəmizdə uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac vardır. Uşaqlar demək olar ki, günün yarısını bağçada keçirirlər. Bu təhsil ocaqlarında olan şərait, orada uşaqlarımızın aldıkları təbii təhsil keyfiyyəti, hökm sürən ab-hava çox vacibdir. Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətinin qurulması məhz



bu müəssisələrdə formalaşır. Belə olan halda, əlbəttə, biz təhsilin bu sektoruna daha böyük diqqətlə yanaşmalıyıq."

Mehriban Əliyeva Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyətin monitorinqini apardığını, ilkin monitorinqin paytaxtı əhatə etdiyini, gələcəkdə onun bütün ölkədə aparılacağını qeyd edib. Birinci xanım Fond tərəfindən icra edilən digər layihələr kimi, "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı"

proqramının da uğurlu icra olunacağına ümidvar olduğunu söyləyib.

Sonra Fondun apardığı monitorinqin nəticələri təqdim olub. Təqdimatda Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələri haqqında geniş məlumat verilib. Paytaxtda 414 belə müəssisə mövcuddur. Onlardan 137-nin əsaslı təmirə ehtiyacı var, 11-i isə qəzalı vəziyyətdədir. Hazırda 133 məktəbəqədər təhsil müəssisəsində təmir işləri aparılır.

Tədbirdə Azərbaycan

Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, təhsil naziri Mikayıl Cəbrayıl, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard da çıxış ediblər.

Təqdimatda yekun vuran Mehriban Əliyeva səslənən bütün fikir və təkliflərin nəzərə alınacağını deyib. Təhsili vacib strateji sahə adlandıraraq Mehriban Əliyeva həm Fondun, həm dövlət qurumlarının, həm də özəl sektorun köməyi ilə böyük nailiyyətlərin əldə ediləcəyini vurğulayıb.

"Bu il mayın 10-da Heydər Əliyev Fondunun 10 illiyi tamam olur. Bu illər ərzində, əlbəttə, Heydər Əliyev Fondu ölkəmizin ictimai həyatının müxtəlif sahələrində çox fəal iştirak edib. Bir çox layihələr, proqramlar icra edib. Qısa sözlə, bizim ən böyük nailiyyətimiz ondan ibarətdir ki, on il ərzində biz Azərbaycan xalqının hörmətini, dəstəyini qazanmışıq. Bizə inanırlar", - deyərək Mehriban Əliyeva bildirdi.

BİNƏQƏDİ

Təsisçi:
Bineqedi Rayon İcra Hakimiyyəti

Baş redaktor:
Rüfət Mərdanov

Ünvan:
AZ1130, Bakı, Bineqedi rayonu,
Nizami Nərimanov küçəsi, 75

Tel.: (012) 563 57 28

E-mail: bineqedi-qazet@mail.ru

Qeydiyyat nömrəsi: 55 | VÖEN: 1002874841

"Bineqedi" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi, "Azərbaycan" neşriyyatında çap edilmişdir

Tiraj: 2000 | Qiyməti: 40 qəpik

Milli qəhrəmanların xatirəsi əbədiləşdirildi



Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində Binəqədi rayonu Biləcəri qəsəbəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş milli qəhrəmanlarımızın şərafətə ucaldılmış abidənin açılış mərasimi keçirilmişdir.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Milli Məclisin deputatı Madər Musayev, rayon icra strukturlarının rəhbərləri, gənclər, hərbcilər, məktəblilər və ictimaiyyətin digər nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov bildirmişdir ki, tarixi torpağımız, dədə-baba yurduumuz olan Dağlıq Qarabağ uğrunda müharibə başlayanda torpağa «Ana» deyib onun uğrunda ölüm-dirim savaşına atılaraq şəhidlik zir-

vəsinə yüksələnlər heç zaman unudulmur. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir! Bu ucağa yüksələnlər, bu şərafət daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir. Şəhidlər özlərindən sonra bitib-tükənməyən qəhrəmanlıq salnamələri qoyub gedirlər. Gələnlər nəsillərə örnək olurlar. Qarabağ uğrunda müharibə başlayanda ölüm-dirim savaşına atılanların qəlbində birca hiss var idi: Vətəni düşməndən qoruyaraq ona layiqli oğul olmaq!

İ.Süleymanov həmçinin vurğulamışdır ki, hər bir Azərbaycan vətəndaşı milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolunda çox şey öyrənməlidir. O, ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda sinə-lərini sipər etmiş qəhrəman həmvətənlərimizin daim dövlətin diqqətində olduğu nu bildirmişdir. Qeyd etmiş-

dir ki, Prezident İlham Əliyev dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar barədə məlumat verərək qətiyyətlə vurğulamışdır: «Gün gələcək, ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırılan Xalq Cümhuriyyətinin bayrağı Xankəndidə, Şuşada dalğalanacaq. Mən buna inanıram. Əminəm ki, Azərbaycan xalqı buna inanır və bu inamı reallığa çevirmək üçün biz daha da fəal işləməliyik, siyasətimizi daha da məqsədyönlü şəkildə irəliyə aparmalıyıq. Vətən, torpaq uğrunda vuruşmuş, canından keçmiş övladlarımızın xatirəsi daim bizim ürüyümüzüzdür. Qarabağ böyük yaramızdır. Əminəm ki, ərazi bütövlüyümüz bərpa olunacaq, məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar, haqq-ədalət zəfər çalacaqdır. Çünki haqq-ədə-

lət bizim tərəfimizdədir».

İlqar Süleymanovun çıxışından sonra abidənin açılış mərasimində çıxış etmişdir. Rayon icra hakimiyyətinin adından abidənin önünə əklil qoyulmasının ardınca orkestrin müşayiəti ilə Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Milli Qəhrəman Mirzə Quliyev tədbirdə çıxış edərək qəhrəmanların xatirəsini daim əziz tutduğunu, belə bir parkın yaradılmasına və şəhid milli qəhrəmanların büstlərinin ucaldılmasına görə Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirmişdir. Mərasimdə çıxış edən milli qəhrəmanlar Rasim İbrahimovun oğlu Nizami İbrahimov, Allahverdi Bağirovun qızı Aynur Bağirova, Elxan Zülfüqarovun bacısı Nariyə Zülfüqarova qəhrəman vətən övladlarının xatirəsinə gös-

tərilən ehtirama görə dövlət başçısına minnətdarlıq etmişlər. Onlar bu parkın açılış və büstlərin qoyulmasını qəhrəmanlara yüksək ehtiramın bariz göstəricisi kimi səciyyələndirmişlər. Milli Qəhrəman Allahverdi Bağirovun qızı Aynur Bağirova vurğulamışdır ki, Dağlıq Qarabağ münaqişəsinin hələ də davam etməsi onlar üçün çox ağırdır. Çünki atası Ağdamdakı Şəhidlər xiyabanında dəfn olunub və 21 ildir onun qəbrini ziyarət edə bilmirlər. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı, eləcə də xüsusi göstərişi sayəsində Bi-

rilmiş, milli qəhrəmanların həyat yolları barədə tədbir iştirakçılara məlumat verilməmiş, məktəblilərin ifasında vətənpərvərlik ruhunda musiqi parçaları ifa edilmişdir. Nümayiş olunan səhnələr milli qəhrəmanların yaxınları və ailələri tərəfindən göz yaşları ilə qarşılənmişdir. Bu göz yaşlarının içində kədərli yanaşı qürur da var. Çünki şəhidlər ölümləri ilə əbədiyyət qazanmışlar. Qanı torpağa tökülən igidlər xatirələrdə əbədiləşir. Bu gün Azərbaycan xalqı Vətən uğrunda şəhid olmuş vətəndaşlarını ehtiramla yad edir, dövlət onların

və azad ölkədə yaşamağımız üçün canlarından keçdilər. Bu gün onların xatirəsi əziz tutulur və vətəni sevən hər bir azərbaycanlının qəlbində daim yaşayacaqlar.

Ölkənin dar günündə Binəqədi rayonundan torpağı qorumağa gedənlər arasında neçə-neçə vətən oğulları igidliklə vuruşaraq qəhrəmanlıq göstərmişlər. O qanlı döyüşlərdə kimlərsə şəhidlik zirvəsinə yüksəlmiş, kimlərsə yaralanaraq əlil olmuş, kimlərsə evlərinə salamat qayıtmış, amma başlıcası hamı bir amal – müqəddəs torpağımız uğrunda vuruşmuşdu. İndi ailələri Binəqədi rayonunda



Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan milli qəhrəmanlar abidəsi onların üçün mənəvi təskinlik oldu. Artıq bu ünvan Bağirovlar ailəsi üçün ziyarət məkanı sayılır.

Mərasimdə Binəqədi rayonu 299 sayılı orta məktəbin şagirdlərinin ifasında ağırılı-acılı müharibə illərini canlandıran səhnələr nümayiş etdi-

ailələrinə yüksək səviyyədə qayğı ilə əhatə edir. Vətənpərvərlik təkəzə itirdiyimiz torpaqları geri qaytarmaq istəyi deyil. Vətənpərvərlik, ilk növbədə, dininə, dilinə, tarixinə, keçmişinə, ətrafdakı insanlara sevgi deməkdir. Vətənə sevgi məhz vətənpərvərlikdən başlayır. Abidələri ucaldılmış milli qəhrəmanlar bizim müstəqil, suveren

yaşayan Azərbaycan milli qəhrəmanlarının şərafətə ucaldılmış abidənin açılış vətənin öz övladlarını unutmadığına bir nişanə olaraq sakinlər tərəfindən böyük rəğbətlə qarşılənmişdir. Biz qəhrəmanlarımızı tanımalı və onların şücaətləri önləndə baş əyməliyik. Qoy onların xatirələri və keçdikləri döyüş yolları gələcək nəsillər üçün örnək olsun!

Büstləri qoyulmuş milli qəhrəmanlarımız:

İbrahimov Rasim Səxavət oğlu

1962-ci il aprelin 18-də Bakının Əzizbəyov (Xəzər) rayonunun Çilov adasında neftçi ailəsində anadan olmuşdur. 131 sayılı məktəbin 8-ci sinfindən Cəmiş Naxçıvanski adına Hərbi Məktəbə daxil olmuşdur. 1970-ci ildə həmin məktəbi bitirdikdən sonra Bakı Ali Hərbi Ümumqoşun Komandirlər Məktəbində təhsilini davam etdirmişdir. Müharibənin ilk illərində Füzuli rayonunda könüllü özünümüdfafə taboru yaratmış, döyüşlərdə rəşadətində görkəmli rütbəsi almışdır. Tabor 1992-ci il iyunun 26-da Tuğ kəndi uğrunda bir neçə saatlıq döyüşdə düşməne ağır zərərələr vurur. Həmin döyüşdə mühasirəyə düşərək ayağından yaralanan Rasim "Azərbaycan zabiti heç vaxt düşməne təslim olmayacaq" sözünü söyləyərək əl qumbarası ilə özünü həlak edir.

Ailəli idi. Bir oğlu və bir qızı var. 1998-ci ildə ölümündən sonra "Qızıl Ulduz" medalına layiq görülmüşdür. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 1994-cü il 4 aprel tarixli 203 sayılı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Hümbətov Fərhad Qəmbər oğlu

1968-ci il sentyabrın 10-da Qərbi Azərbaycanın Qarakilə (Quqark) rayonunun Arçut kəndində anadan olmuşdur. 1983-cü ildə burada orta məktəbin 8-ci sinfini bitirərək Spitak rayonundakı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdir. 1991-ci ilin oktyabrında cəbhəyə yola düşmüş, könüllülərdən ibarət 56 batalyonu sıralarında savaşmışdır. Bir neçə qəsəbənin ermənilərdən azad olmasında iştirak etmişdir. 1992-ci il martın 7-də Şuşa, Kosalar, Xankəndi istiqamətində döyüşlərdə şücaətli döyüşmüş, düşmənin 5 postunu ələ keçirmişdir. 1992-ci ildə Xocalının Kosalar kəndində döyüş zamanı erməniləri ciddi itkiyə uğratmış və qəhrəmancasına həlak olmuşdur.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir. Bakının Binəqədi rayonunda adına park salınmış və burada qoyulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 iyun tarixli 833 sayılı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.



Qasımov Muxtar Cahid oğlu

1958-ci il yanvarın 10-da Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuşdur. 1964-cü ildə valideynləri ilə birgə ata-baba yurdu Ağdama köçmüş, 5 sayılı orta məktəbdə təhsil almış, Ağdam şəhər mərkəzi xəstəxanasında baş ordinator vəzifəsində çalışmışdır. 1992-ci ildə Naxçıvan kəndində xidməti vəzifəsini yerinə yetirərək qəhrəmancasına həlak olmuşdur. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 5 fevral tarixli 457 sayılı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Sədiyev Vəzir İsa oğlu

1961-ci ildə Gürcüstan Respublikasının Marnueli rayonunun Aşağı Quilar kəndində doğulmuşdur. Tbilisi Ali Hərbi Artilleriya Məktəbini bitirmişdir. Könüllü olaraq Əfqanıstanda 2 il 4 ay hərbi xidmətdə olmuşdur. 1992-ci il Artilleriya və Hərbi Hava Qüvvələri İdarəsində döyüş hazırlığı şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. Laçın, Qubadlı, Füzuli, Ağdərə

rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. Ağdərə uğrunda gedən döyüşlərdə xüsusi peşəkarlıq göstərmişdir. 1993-cü ildə Ağdərənin Aterk kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Hərbi xidməti zamanı 2 orden, 3 medalla təltif edilmişdir. 1 qızı var.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 15 yanvar tarixli 262 sayılı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Məmmədov İbrahim İsmayıl oğlu

1958-ci il dekabrın 20-də Naxçıvan şəhərində anadan olmuş, burada 3 sayılı orta məktəbi bitirmişdir. 1992-ci ildən könüllülərin yaratdıqları batalyonlarda döyüşmüşdür. 1993-cü ildə Milli Orduda bölük komandiri kimi döyüşlərdə iştirak etmişdir.

1994-cü ildə onun rəhbərli etdiyi bölük Kəlbəcər rayonu uğrunda döyüşlərdə bir neçə strateji yüksəkliyi düşməndən azad etmiş, ermənilər 15 nəfər itki verərək geri çəkilmişdir. 1994-cü il fevralın 16-da yenə də Kəlbəcər rayonu uğrunda döyüşlərdə düşmənin 3 tankını və xeily sayda

canlı qüvvəsinə sıradan çıxarmış və qəhrəmancasına həlak olmuşdur. Ailəli idi. 2 övladı var. Naxçıvan şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 20 iyun tarixli 156 sayılı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bağirov Allahverdi Teymur oğlu

1946-cı il aprelin 22-də Ağdam şəhərində anadan olmuşdur. 1965-ci ildə 1 sayılı Ağdam şəhər orta məktəbini bitirmişdir. Müharibə başlayanda könüllülərdən ibarət "Vətən oğulları" adlı dəstə yaratmışdır. Qarakənd yaxınlığında uğurlu əməliyyat keçirmişdir. 1992-ci ilin fevralında – Xocalı faciəsi zamanı Allahverdi Bağirovun batalyonu yüzlərlə soydaşımızı xilas etmişdir. Həmin ilin iyun ayında Aranzəmin, Naxçıvanik, Dəhraz, Mirkənd və Pircamal kəndlərinin düşməndən azad edilməsinə nail olmuşdur. Həmin döyüşlərin birində gözətçi məntəqələrini yoxlayıb qərgahə dönrəkən sürücü ilə birlikdə minaya düşüb həlak olmuşdur. Ailəli idi. Bir oğlu, iki qızı var.

Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 24 fevral tarixli 467 sayılı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Zülfüqarov Elxan Qaçay oğlu

1954-cü il iyunun 29-da Füzuli rayonunun Hoğa (üçbulaq) kəndində anadan olmuşdur. 1969-cu ildə Bünyad Sərdarov adına 1 sayılı orta məktəbin 8-ci sinfini bitirmiş, 1 sayılı Yevlax şəhər orta məktəbində təhsilini tamamlamışdır. Mingəçevir Polixexnik Texnikumuna qəbul olunmuşdur. 1992-ci ildən Laçın, Qubadlı, Zəngilan, Füzuli bölgələrində 40-dan çox döyüşdə iştirak etmişdir. Kapitan rütbəsi alaraq 702-saylı hərbi hissədə kəşfiyyat komandirinin köməkçisi vəzifəsinə təyin edilmişdir. Erməni və rus dillərini mükəmməl bilirdi. 1994-cü il yanvarın 4-də kəşfiyyat zamanı əldə etdiyi məlumata əsasən 19 kənd erməni yaraqlarından azad edilmişdi. 1994-cü il yanvarın 5-də Şükürbəyli kəndi uğrunda qeyri-bərabər savaşda qəhrəmancasına həlak olmuşdur. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1995-ci il tarixli 203 sayılı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

İsgəndərov Famil İsgəndər oğlu

1975-ci il mayın 15-də Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Binəqədi rayonunda 157 sayılı orta məktəbi bitirmişdir. 1993-cü ildə müharibəyə yola düşmüş, Tərtər və Ağdərə rayonları uğrunda qanlı döyüşlərdə iştirak etmiş, Murovdəğün geri qaytarılması zamanı ayağından yaralanmışdır.

1995-ci ildə döyüşdə əsgər yoldaşını xilas edərkən ağır yaralanaraq həlak olmuşdur. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Oxuduğu 157 sayılı orta məktəb onun adını daşıyır. Məktəbdə büstü qoyulmuş, yaşadığı binanın önünə xatirə löhvəsi vurulmuşdur. Dağstan Muxtar Respublikası Qasımkənd rayonunun Uludağ kəndindəki orta məktəb də Famil İsgəndərovun adını daşıyır.

Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 aprel tarixli 307 sayılı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

soyqırımı

Binəqədi rayon ictimaiyyəti faciə qurbanlarını yad edib



Fevralın 26-da Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının kollektivi Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana Harayı" abidini ziyarət etmiş, abidənin önünə gül dəstələri qoymuşlar.

Mərasimdə RİH başçısının müavinləri İlqar Süleymanov, Aygün Əliyeva, Vüsar İsmayilov, Aparatın şöbə müdirləri, YAP Binəqədi rayon təşkilatının əməkdaşları, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Ziyarətçilər faciə qurbanlarının öz xatirəsinə yad ediblər, abidənin önünə tər çiçəklər düzüblər.



Milli qəhrəmanların ailə üzvləri daim diqqət mərkəzindədir

Fevralın 24-də Binəqədi Rayon İcra Hakimiyyətində Azərbaycanın şəhid milli qəhrəmanlarının ailə üzvləri ilə görüş keçirilib. Binəqədi RİH başçısının müavini Aygün Əliyeva rayon ərazisində yaşayan bir neçə şəhid milli qəhrəman ailəsini qəbul edib, onların problemləri ilə maraqlanıb.

Görüşdə iştirak edən Milli Qəhrəman Rəsim İbrahimovun oğlu Nizami İbrahimov, Milli Qəhrəman Allahverdi Bağirovun qızı Aynur Bağirova, Milli Qəhrəman Elxan Zül

füqarovun bacısı Naridə Zülfiqarova qəhrəman vətən övladlarının ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və rayon icra hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Xocalıdan olan ailələrlə görüş



MƏİL AĞAXANOV

Fevralın 24-də Goradil bağlar massivində yerləşən 2 saylı Evtikmə Kombinatının istirahət zonasında məskunlaşmış Xocalıdan olan sakinlərlə görüş keçirilib. Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı adından Xocalı soyqırımı zamanı şəhid olmuş insanların ailələrinə başsağlığı verilib, faciə zamanı fiziki və mənəvi terrora məruz qalmış insanların mütəmadi olaraq dövlət qayğısı ilə əhatə olunduqları vurğulanıb.

Məcburi köçkünlər erməni qəsbkarlarının törətdiyi bu soyqırımına məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra düzgün hü-

quqi-siyasi qiymət verildiyini vurğulayıblar. Bildirilib ki, XX əsirin ən dəhşətli soyqırımlarından birinin dünya ictimaiyyətinə doğru-düzgün çatdırılması, habelə işğal olunmuş torpaqlarımızın azad edilməsi xocalıların ən böyük arzusudur.

Binəqədi RİH başçısının müavini Aygün Əliyeva onların problemləri ilə maraqlanaraq deyib: "Bu gün rayon-da Xocalı soyqırımı ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bizim bir məqsədimiz var: Xocalı faciəsini unutmamaq. Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun başsağlığını sizlərə çatdırırıq. Başımız sağ olsun, Vətən sağ olsun! Rayon rəhbərliyi sizi unutmur. Sizinlə vaxtaşırı görüşmək, qayğıla-

rınızla maraqlanmaq, qarşılaşdığımız çətinlikləri aradan qaldırmaq bizim borcumuzdur. Xocalı faciəsi hamımızın qəlbində əbədi bir yarıdır. Və bu yara o zaman sağalacaq ki, biz hamılıqla Xocalıya, işğal olunmuş digər dədə-baba torpaqlarımıza qayıdacağıq. İnşallah, o gün yaxındadır. Cənab Prezidentin rəhbərliyi altında tezliklə Qarabağımızı, o cümlədən Xocalını işğaldan azad edəcəyik".

Xocalı sakinləri onlara göstərilən diqqət və qayğıya, maddi-mənəvi dəstəyə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Xocalıdan olan 140 şəhid ailəsinə yardım göstərilib.



Xocalı soyqırımı ilə bağlı konfrans keçirildi

M. ORUCOV

Fevralın 25-də Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının və "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasının birgə təşkilatçılığı ilə "Xocalı soyqırımı: tarixi, siyasi və hüquqi təhlil" adlı konfrans keçirildi. YAP Binəqədi rayon təşkilatının inzibati binasında baş tutan tədbirdə Milli Məclisin deputatı Madər Musayev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayilov, Aygün Əliyeva, icra başçısı Aparatının şö-

zin güclü ordusu var və cənab Prezidentin apardığı siyasət nəticəsində artıq dünya ictimaiyyəti Xocalı haqqında məlumatlara malikdir. Bu gün Xocalı soyqırımı bir çox dövlətlər tərəfindən rəsmən tanınır".

"Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasının koordinatoru Sevinc İsgəndərova çıxış edərək Xocalı soyqırımına dünya miqyasında siyasi qiymət verilməsindən danışdı. O qeyd etdi ki, "Xocalıya ədalət" kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam

birgə iş aparılır.

Konfransda Xocalı soyqırımının beynəlxalq məhkəmə perspektivinin təhlili mövzusunda danışan Vüsal Qurbanov qeyd etdi ki, bu gün Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması üçün iş aparılır. "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası artıq "Sosial həmrəylik" aksiyasına da başlayıb. Xocalı faciəsinin təkə Azərbaycan xalqına deyil, eləcə də bütün insanlığa qarşı dəhşətli cinayət olduğunu qeyd edən V.Qurbanov bildirdi ki, Xocalı soyqırımının tanınması istiqamətində təkə bir il ər-

mı haqqında danışan "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri Ayna Novruzova bu faciənin ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş növbəti etnik təmizləmə aktı olduğunu bildirdi, bu dəhşətli qətləmin heç zaman unudulmayacağını qeyd etdi.

Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov vurğuladı ki, Xocalıda baş verən hadisələr insanlıq əleyhinə törədilən dəhşətli cinayətdir: "Soyqırımına siyasi və hüquqi qiymət ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən verilib. Bu cinayətin dünya ictimaiyyətinə çatdırılmasında isə mərhum jurnalist Çingiz Mustafayevin əvəzsiz xidmətləri olub. Soyqırımının dünyaya tanınmasında diasporumuzun da xidmətlərini qeyd etməliyik. Xüsusilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində əhəmiyyətli işlər görüldü. 5 il ərzində artıq 8 ölkə, İslam Əməkdaşlıq Təşkilatı, ABŞ-in 14 ştatı bu cinayətə soyqırımı aktı kimi tanıyıb". Tədbirdə bir sıra təkliflərlə çıxış edən Ramiz Göyüşov



bə müdirləri, YAP Binəqədi rayon təşkilatının rəhbərliyi, "Xocalıya ədalət" beynəlxalq kampaniyasının nümayəndələri və konfransa dəvət edilmiş qonaqlar iştirak etdilər.

Konfransdan əvvəl qonaqlar YAP Binəqədi rayon təşkilatının foyesində Xocalı soyqırımından bəhs edən kitab və rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular, məktəblilərin ifasında ədəbi-bədii kompozisiyaya tamaşa etdilər.

Sonra konfrans akt zalında "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasının hüquq məsləhətçisi Vüsal Qurbanovun moderatörlüğü ilə davam etdirildi. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Binəqədi RİH başçısının müavini Vüsar İsmayilov bildirdi ki, Xocalı soyqırımı XX əsrdə insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir. Soyqırımından 22 il keçir və bu hadisələr bizdə pessimist əhval-ruhiyyə yaratmamalıdır: "O vaxtlar Azərbaycan бүгünkü siyasi, iqtisadi və hərbi gücə malik deyildi. Hazırda dövlətimiz



Konfrans Gənclər Forumunun mədəniyyətərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanılıb. Kampaniyanın əsas məqsədi bu soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır. Son beş ildə kampaniya böyük uğurlara imza atıb, 2009-cu ildə Cenevrədə, 2010-cu ildə Brüsseldə böyük tədbirlər keçirilib. Tədbirlərdə Avropa Parlamentinin deputatları iştirak ediblər. Hazırda Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması üçün Strateji Araşdırmalar Mərkəzi ilə

zində dünyanın 40 ölkəsində müxtəlif tədbirlər keçirilib. İslam Əməkdaşlıq Təşkilatı bu cinayətin soyqırımı olması haqqında qətnamə qəbul edib. Pakistan, Meksika, Kolumbiya, Peru kimi dövlətlər Xocalı hadisələrini soyqırımı kimi tanıyıb. Bu günlərdə isə Honduras Xocalı soyqırımını tanıyan qətnamə qəbul edib. "İnanıq ki, bu soyqırımı törədən şəxslər Beynəlxalq Məhkəmə tərəfindən cinayət məsuliyyətinə cəlb olunacaqlar", - deyərək natiq fikirini yekunlaşdırdı. Azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımı

Xocalı soyqırımının beynəlxalq birlik tərəfindən tanınması istiqamətində daha fəal iş aparmaq üçün soyqırımı və deportasiya tarixini araşdıran bir qurumun yaradılması təklifini irəli sürdü.

Tədbirin sonunda "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasının başladığı "Sosial həmrəylik" layihəsi çərçivəsində Xocalının işğalı zamanı hər iki valideyni itirmiş iki nəfər Xocalı sakininə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən hər ay maddi yardım verilməsi qərar verildi.

XX əsrin ən dəhşətli faciəsi

MƏİL AĞAXANOV

Fevralın 24-də Binəqədi Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 135 nömrəli tam orta məktəbin akt zalında 26 Fevral - Xocalı soyqırımının iyirmi ikinci ildönümünə həsr olunmuş "Xocalı - qan yaddaşım" adlı anım tədbiri keçirilib.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Gənclər və İdman idarəsinin rəis müavini Sevinc Süleymanova, "Milli Qəhrəmanları Tanıtma" İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri Elşən Uluxanlı, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Ayna Novruzova, habelə rayon ictimaiyyətinin nümayəndələri və məktəblilər iştirak etdilər.

Tədbir "Milli Qəhrəmanları Tanıtma" İctimai Birliyinin təşkil etdiyi foto-sərginin, habelə Gənclər və idman idarəsinin rayonun orta ümumtəhsil məktəblilərinin şagirdləri arasında keçirdiyi "Xocalı - qan yaddaşımız" mövzusunda rəsm



müsabiqəsi iştirakçılarının əl işlərinin nümayişi ilə başlayıb. Daha sonra məktəblilərin təqdimatında faciənin dəhşətlerini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olundu.

Bədii hissədən sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək Xocalıda baş verən qanlı olaylara münasibətini bildirdi: «Xocalı soyqırımı yalnız 613 nəfərin ölümü ilə yekunlaşan faciə deyil, bu, XX əsrin faciəsidir. Təəssüf ki, bu qətləmin məhz Azərbaycan xalqının başına gətirildi. O zaman Xocalının seçilməsi heç də təsadüfi deyildi - bu bölgə həmişə, eyni zamanda strateji ərazi idi. Xocalının işğal digər rayonların da işğalına zəmin yaradırdı. Çünki o zaman Qarabağda yeganə aeroport da məhz Xocalıda yerləşirdi. Xocalı yerlə-yeksan edildikdən sonra ətraf rayonlar da gücdən düşdülər».

Aygün Əliyeva qeyd edib ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının əsl mahiyyəti yeniyetmə və gənclərə geniş izah olunmalıdır, onların hərbi-vətənpərvərlik tərbiyəsi daim diqqət mərkəzində saxlanılmalıdır: «Müəllimlərimiz Azərbaycan həqiqətlərini yeni nəsə geniş və doğru-düzgün çatdırmalıdır. Elmdə həmişə düstur

gəc əzbərlənə bilər, amma vətənpərvərlik düsturu hər şeydən önəmlidir. Bu faciələrin bir daha təkrarlanmaması üçün tariximizə mükəmməl öyrənməliyik».

Xocalı faciəsinin şahidləri Elşən Uluxanlı və Sahil Həsənov ermənilərin insanlığa sığmayan əməllərini dünya ictimaiyyətinə çatdırılması baxımından bu cür tədbirlərin əhəmiyyətindən danışdı. Sonda Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən "Xocalı - qan yaddaşımız" mövzusunda keçiriləcək inşa yazı və rəsm müsabiqələrinin qalibləri diplomlarla mükafatlandırılıblar.

→ iqtisadiyyat

İstehlakçıların aldadılması hallarının qarşısı alınır

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fiziki şəxs Bala Bağırzadəyə məxsus mağazada yoxlama aparmışdır.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAC-a bildirmişlər ki, yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları aşkar edilmişdir. Müəyyən olunmuşdur ki,

mağazanın pəncərəsində "Endirim 50 faiz" məzmunlu reklam yerləşdirilsə də, satışda olan malların qiymətinə endirim tətbiq edilməmişdir.

Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamın yayımı dayandırılmışdır.

Qanun pozuntusuna yol verməyi fiziki şəxslər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

Türkiyə ilə Gürcüstan arasındakı tunelin tikintisində işlər sürətlənib

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu 2015-ci ilin ikinci yarısında tam işə düşəcəkdir. Bu ilin sonunda isə sınaq qatarı BTQ dəmir yolu xətti ilə Türkiyə sərhədinə qədər gedəcək.

AzərTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirmişdir. Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin iştirakı ilə fevralın 24-də BTQ dəmir yolu layihəsinin Əlaqələndirmə Şurasının Bakıda keçirilən 18-ci iclasında həlli vacib məsələlərin müzakirə olunduğunu bildiren

Z.Məmmədov demişdir: "İclasda bu il üçün yeni büdcənin qəbul olunmasını müzakirə etdik. Həmçinin, layihənin icrası ilə bağlı fikir mübadiləsi apardıq. Hazırda işlər planlı şəkildə davam edir".

Türkiyə ərazisində də işlərin sürətlə aparıldığını deyən Z.Məmmədov bildirmişdir ki, əsas çətinlik Türkiyə ilə Gürcüstan arasındakı uzunluğu 4,2 kilometr olan tunelin tikintisi ilə bağlıdır. Hazırda burada da işlər sürətlənmişdir. Türkiyə tərəfi 2015-ci ilin iyun-iyul aylarında bu işi tamamlamağı nəzərdə tutur.

Məhsulların üzərində "halal" sözünün yazılmasına qadağa qoyuldu

ların üzərində "halal" sözündən istifadəyə qadağa qoyulacaqdır.

Komitənin mətbuat xidmətindən bildirmişlər ki, bu il aprelin 1-dən etibarən AZS 731-2012 (OİC/ SMİİC 1:2011) "Halal qida. Ümumi tələblər" dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində "halal" sözü yazılmış məhsulların istehsalı və satışı qadağan ediləcəkdir. Müvafiq müəssisələrə artıq bununla bağlı məlumat verilmişdir. Həmin müddət ərzində "halal" sözü yazılmış etiketlərin yeniləri ilə əvəzlənməsi üçün texniki məsələlər həll edilməlidir.

Məqsəd qanunvericiliyin tələblərinin icra edilməsi ilə yanaşı, istehlakçı hüquqlarının etibarlı surətdə qorunması, haqsız rəqabət hallarının qarşısının alınması və istehlakçıların bu sahədə daxili bazara inamının gücləndirilməsidir.

Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti

Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az

→ xarici xəbərlər

Avropa Şurası Almaniyani tənqid edib

"Spiegel Online"-nin məlumatına görə, Avropa Şurası Almaniyada irqçilik və dözümsüzlüyü tənqid edən hesabat təqdim edib. Hesabatda aşağıdakı bəndlər öz əksini tapıb:

1. Almaniyada Avropa Konvensiyasının diskriminasiya hallarını qadağan edən 12-ci protokolunu hələ də ratifikasiya etməyib;
2. İrqi zəmində törədilən zorakılıq faktları hələ də Almaniyanın cinayət qanunvericiliyinə daxil edilməyib;
3. Alman polisi digər irq-

dən olan şəxslərin sənədlərini əsassız olaraq yoxlayır. Bu cür diskriminasiya hallarına qadağa qoyulmalıdır;

4. Almaniyada irqçilik anlayışı məhdud çərçivədə istifadə edilir. İrqiçilik faktları, əsasən, mütəşəkkil cinayətkarlıqla əlaqələndirilir.

Hesabatda "NSU" ultrasağ terror təşkilatının fəaliyyəti ilə bağlı istintaqa da toxunulub. Komissiya rəsmi Berlini hüquq-mühafizə orqanlarında islahat aparmağa və ksenofobiya qarşı mübarizəyə çağırıb.

Ukraynada vəziyyət "ruscadır"

Ukrayna prezidenti Viktor Yanukoviçə qarşı dinc əhəlinin kütləvi qətlə ittihamı ilə cinayət işi açılıb və o, axtarışa verilib. Bu barədə ölkənin daxili işlər nazirinin səlahiyyətlərini icra edən Arsen Avakov məlumat verib.

başlayıb. Kırım da isə vəziyyət gərgin olaraq qalır. Kerç şəhərində "Maydan" fəalları ilə Yanukoviç tərəfdarları arasında toqquşmalar qeydə alınıb. Sevastopolda isə küçələrə 50 min etirazçı çıxıb. Miting iş-



Kiyevdə "Maydan" fəalları ölkənin gələcək hakimiyyətini müəyyənləşdirəcək "Milli etimad dairəsi" təşkil ediblər. Sənəddə deyilir ki, hər bir hökumət üzvü "Maydan"ın dəstəyini qazanmalıdır. Mayın 25-də keçiriləcək növbəndənkənar prezident seçkiləri ilə bağlı təşviqat kampaniyası

tirkaçıları Kırımın Ukraynadan ayrılmasını tələb edirlər. Qeyd edək ki, qeyri-sabitlik iqtisadiyyata da mənfi təsir göstərəcək. Ölkənin əsas gəlir mənbəyi olan metallurjiya sənayesində istehsal yanvarda 13,5% azalıb. Bəzi müəssisələrdə istehsal yarımçıq və zəifləyib.

Dövlət qulluqçularının etiraz aksiyası

Beynəlxalq kreditorların nümayəndələri Yunanistanın iqtisadi vəziyyətini qiymətləndirmək üçün Afınaya gəliblər. Ölkənin maliyyə naziri ilə görüşün keçirildiyi vaxtda ixtisara düşmüş dövlət qulluqçuları nazirliyin qarşısında etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları beynəlxalq kreditorlara qarşı şüarlar səsləndiriblər. Onlar




problemlərinə həssaslıqla yanaşılmasını və zəif sosial təbəqələrin dəstəklənməsini tələb

ediblər. Qeyd edək ki, Avropa İttifaqı və Beynəlxalq Valyuta

Fondunun yoxlamaları sentyabrın indiyədək bir neçə dəfə təxirə salınıb. Beynəlxalq kreditorlar Yunanistan hökumətinin islahatları ləng həyata keçirdiyini bildirir. Rəsmi Afina isə öz növbəsində Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu və Avropa Mərkəzi Bankını danışıqları uzatmaqda günahlandırır.

→ mədəniyyət

Əli bəy Hüseynzadə – 150

Fevralın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A. Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilmişdir.

Akademiyanın əsas binasında keçirilən sessiyada institutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxış edərək tədbirin əhəmiyyətindən danışmış, elmi sessiyanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında" 2014-cü il 21 yanvar tarixli Sərəncamına əsasən keçirildiyini bildirmişdir.

Qeyd edilmişdir ki, bö-

yük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olmuş Əli bəy Hüseynzadə təkçə Azərbaycan milli tarixinin deyil, bütövlükdə türk islam dünyasının nadir simalarındandır. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi çalışmış Ə.Hüseynzadə XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində də müstəsna xidmətlər göstərmişdir.

Görkəmli mütəfəkkir XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan xalqına və eyni zamanda, türk islam xalqlarına yol göstərən və müxtəlif elm sahələrini layiqincə təmsil edən tarixi şəxsiyyətlərdən olmuşdur. Onun yaradıcılığı, dünyagörüşü və özündən sonra gələnlərə göstərdiyi yol parlaq şəkildə sübut edir ki, ictimai fikir sahəsində böyük kəşflər elmlərin qovşağında baş verir. Çünki Əli bəy Hüseynzadə fizika-riyaziyyat sahəsində ali təhsil almasına baxmayaraq, təbabət sahəsində də dünyanın ən qabaqcıl universitetlərindən birini bitirmişdir. O, publisistikada çox böyük söz sahibi, insan həyatının müxtəlif sahələrini öyrənmək və ona yol göstərməkdə misilsiz tarixi simadır.

→ maraqlı

Telefondan qızıl alan çinlilər...

Çinin Nannin şəhərindən (Quansi-Çjuan muxtar mahalı) olan Çjou soyadlı kimyaçı öz evyannında köhnə mobil telefonlardan qızıl əldə edir.

2008-ci ildə Çjou yerli kimya institutunu tərk etmiş və öz mənzilində qızılçıxarma laboratoriyası yaratmışdır. Çjounun dediyinə görə, bu iş çox faydalı ola bilər, belə ki, köhnə mobil telefonlardan təkçə qızıl və gümüş deyil, həm də qiymətli gündəngünə artan mis və qalay ki-

mi digər qiymətli metallar da əldə etmək mümkündür. O, qeyd etmişdir ki, məhz köhnə telefonlardan daha çox – hər telefonun təqribən 1 qram qızıl çıxarmaq olar. Çjounun fikrincə, yeni telefonlardan "Nokia" şirkətinin mobil telefonlarında daha çox qızıl vardır. Kimyaçı bu işə baş qoşmaq istəyənləri xəbərdar etmişdir ki, onun təcrübəsinə təkrarlamasınlar, çünki qızılı hasil edərkən zəhərli maddələr əmələ gəlir.

"Məsləhətçi" diş fırçası

"Procter & Gamble" şirkəti mobil qurğuya qoşulmaq üçün "Bluetooth" ilə təchiz olunmuş "Oral-B" brendi altında diş fırçasını təqdim etmişdir. Diş təmizləmək üçün qurğunun qiyməti təxminən 330 dollar təşkil edəcək və bu ilin yayında satışa çıxarılacaqdır.

Bundan başqa, "Oral-B" diş fırçası Barselonada keçiriləcək "2014 MWC" sərgisində nümayiş olunacaqdır.

Qurğunun yaradıcıları bildirmişlər ki, təqdim edilmiş qurğu dişlərin təmizlənməsi prosesini real vaxt rejimində izləməyə və istifadəçiyə tövsiyələr verməyə icazə verir.

ELAN

**"BİNƏQƏDİ" QƏZETİNƏ 2014-CÜ İL ÜÇÜN ABUNƏ KAMPANIYASI DAVAM EDİR**

Azərbaycanın bütün şəhər və rayonlarında "Binəqədi" qəzetinin illik abunə haqqı (çatdırılma xərcləri daxil olmaqla) 20 manat 80 qəpik təşkil edir. Qəzetimizə abunə yazılmaq üçün abunə haqqını redaksiyamızın aşağıda göstərilən bank hesabına köçürməyiniz xahiş olunur.

VÖEN:1002874841; H/h:AZ42ATAZ01200150450000140060; "Atabank"ASC
VÖEN:9900006651; M/h:AZ50NABZ0135010000000032944; SWIFT:ATAZAZ22